

## TƏSVİRİ

Bu [Çay](#) Qovurma Maşınının diametri 100 sm, daxili düz hissəsinin uzunluğu isə 1250 mm -dir. 220V / 380 gərginlik istifadə edərək, hər partiyada 15 kq təzə yarpaq emal edə bilər.

İntegrasiya edilmiş mikrokompyuter idarəetmə sistemi, fiksasiya vaxtı ağıllı şəkildə idarə oluna bilər, ikili temperatur nəzarət dizaynını qəbul edə bilər, temperaturun dəqiq nəzarətini təmin edir və çayın keyfiyyətini təmin edir, çay fiksasiyası zamanı maşının sürəti tənzimləyə bilər. fərqli istehsal sahələri, fərqli sürət tənzimləyə bilər.

2.5mm ultra qalın polad boşqabdan istifadə edərək, temperatur dəyişikliyi kiçikdir və yaxşı istilik qorunmasıdır, çay yarpağı zədələnməyəcək, (digər fabrikdə yalnız 1.6 mm polad boşqab istifadə olunur), daimi yanan alovun yanma başının dizaynını qoruyun. , alovlanma müvəffəqiyyətli olduqdan sonra daimi yanan alovu qoruyun, daimi yanan alovdan yenidən alovlandırın, alovlanma iynəsi və alov bobininin təzyiqini azaldın və xidmət müddətini artırın.

## PATLAYAN GÖRÜNÜŞ

江苏力. 江苏茶机



Website: [delijx.com](http://delijx.com) Email: [info@delijx.com](mailto:info@delijx.com)  
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

..	İdarə paneli	..	İstilik Emici
..	Termometr	..	Tutmaq
..	Xarici Barel	..	Sürət qutusu
..	Daxili Barel	..	Balans cıvatası
..	Dəstək təkəri	..	Azaldıcı silindr
..	Atəş açarı	..	Yanma zonası
..	Alt Təker	..	Dəstək Çərçivəsi

## AVANTAJI

1. Sıqnal qurğusu, təyin olunan vaxtın sonunda avtomatik siqnalizasiya verilə bilər.

2. Çayın boşa getməməsi üçün baraban üzərində qəfil elektrik kəsilməsi halında əllə qovrula bilən bir qolu var.
3. Optimize edilmiş yavaşlama sistemi, torkun kifayət qədər böyük olmasını və düzgün işləməsini təmin edərkən, maşın sürəti sabitdir.
4. Daxili barel, qalınlığı 20 mm -ə qədər olan, ekoloji cəhətdən təmiz yanğına davamlı izolyasiya materialından istifadə edir, istilik itkisini xeyli azaldır və enerjiyə 30% qənaət edir.
5. Arxa tərəfə əl ilə açıla və söndürülə bilən, çayın tıxanmaması və dadına təsir etməməsi üçün dəzgahın içindəki isti və nəmli havanı tez bir zamanda uda bilən bir egzoz fanı əlavə olunur.

## TƏTBİQ

[Green Tea Roaster](#) yaşıl / oolong / bitki çayı emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Yaşıl çay	4-8 Dəqiqə
Oolong Çayı	4-8 Dəqiqə
Bitki mənşəli çay	4-8 Dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

## TƏSVİRİ



力. 1552003767

# Tea Fixation Machine DL-6CST-100

Voltage : 220V / 380V  
Power : 0.75 KW  
Drum Diameter : 1000 mm  
Drum Length : 1250 mm  
For Green/Oolong/Yellow Tea

Gas Heating  
Capacity 150 kg/h  
2.5mm Steel Board



L:240cm W:133cm H:201cm

Website: [delijx.com](http://delijx.com) Email: [Chois@delijx.com](mailto:Chois@delijx.com)  
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

[Çay Qovurma Maşınının](#) texniki siyahısı:

Model	DL-6CST-100	
Ölçülər	1330 x 2400 x 2010 mm	
Gərginlik	380/50 V / Hz	
Tamburun daxili diametri	1000 mm	
Tamburun daxili uzunluğu	1250 mm	
Sürücü motor	Güc	0.75 kVt
	Sürət	1400 rpm
	Gərginlik	380 V
Egzoz fanatı	Güc	85 W
	Sürət	2200 rpm
	Gərginlik	220 V

Baraban sürəti	5-37 rpm
İstilik növü	Maye qaz
Zamanla tutum	15 kq / vaxt
Səmərəlilik	150 kq / saat

Bütün [Çay Buxar Qovurucusunun](#) spesifikasiyası .

Model	6CST-50	6CST-70	6CST-90	6CST-100
Baraban Çapı	50 sm	70 sm	90 sm	100 sm
Baraban Uzunluğu	60 sm	100 sm	124 sm	125 sm
Tutum	25 kq / saat	50 kq / saat	100 kq / saat	150 kq / saat

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

## Ətraflı məlumat




Çay fiksaj lüləsini əhatə edən, yanma sahəsini 100%-ə qədər əhatə edən T şəkilli yanma yanğınsöndürmə tağıdır.



Daxili barel, qalınlığı 20 mm -ə qədər olan, ekoloji cəhətdən təmiz yanğına davamlı izolyasiya materialından istifadə edir, istilik itkisini əhəmiyyətli dərəcədə azaldır və enerjiyə 30% qənaət edir.



Optimize edilmiş yavaşlama sistemi, torkun kifayət qədər böyük olmasını və düzgün işləməsini təmin edərkən, maşın sürəti sabitdir.



Daimi yanan alovun yanma başının dizaynını qoruyun, alovlanma müvəffəqiyyətli olduqdan sonra daimi yanan alovu qoruyun, daimi yanan alovdan yenidən alovlandırın, alovlanma iynəsinin və alovlanma bobininin təzyiqini azaldın və xidmət müddətini artırın. .





2.5mm ultra qalın polad boşqab istifadə edərək, temperatur dəyişikliyi kiçikdir və yaxşı istilik qorunmasıdır, çay yarpağı zədələnməyəcək, (digər fabrikdə yalnız 1.6 mm polad boşqab istifadə olunur)

**FOTOLAR**



**Assistant**  
Deli Tea Machine



[DELIJX.COM](http://DELIJX.COM)





ƏLAQƏ

**Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.**



**↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑**



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : [info@delijx.com](mailto:info@delijx.com)

Web: [www.delijx.com](http://www.delijx.com)

---

**Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓**